



## Azırbecan

Seritun piyo ki, amdari rię̄ nanane baksan  
Soğó şotio kalabiyo, izi muçianak्यin nanane. Tl  
soğó, amdaren pula x̄ayipi çiatiaxun aki vətəne

Beşi nana vətənin üçi Azırbecane. Azırbecan  
Xəzər dərkənin çotlaştiane. Kür, Araz kınə kakala  
oxşural Azırbecani qulaxune şüroyuçü taysa.

Azırbecana hikə ukayıyan bune. Pambakı,  
arum, nöyüňt, tiul, beli, meyvoox, hemahemah  
~~çay, çay, çay~~

Yan beşi vətənə keleyan çurusa.

Sa kala vətənzaxbu,  
İz üçi Azırbecane.  
Me vətətaxyn sa ġi,  
Bez ük cöybakal tene.





### Іъжієнін төзіг


Көжүх таці, поп таці,  
Belxun oşiel мармациі,  
Harene къоja kalba,  
Çaxbikыи іъжіе kalba.  
Kirbi iz bel əyluǵo

- Kalban nexe şotioǵo:  
- Ay əylux, іъжіеназу,  
Sa çax ғинөz bake zu.  
Za aki іъжіе eysa.  
Әyluǵon za çurtiunsa.  
Іъжіе kalba düzbalıun,  
Қаңқаңал әçıqaltıun.  
Іъжіенін har şünəstia,  
Sa gam aruǵoy bestia,  
Kalnan өyite burxъса,  
Nəvən ümüxe laxsa.  
Хъавуна кирвәнеbu,  
Іъжіенін iz ganebu.

Eyex efanan: Мармациі, іъжіе kalba, кіөпкіөл, kirba.

### Шіндек

Aranen ріөз qanaq хaye tiurine hakъey. Шотін tiurina izi kala xunçи Sənəməne tadi. Sənə-



men şahat үндөкхоне өлстүя. Ызи виçeynaqal өлстүнүне çuresa. Aranen tadi tiurinaxun şotaynaq үндөкхо өлстүя burxъene. Sa hema ğinen çareqo.

Mi bitala kinə Aranen tie үндөкхо laqale. Şotay turmuğon mibala tene.



Eyex efanan: Usunnan hare!



Çalxeçi alim

Qəbələ rayonaxun çieri үnilə alimxo kelene bake. Şotuoğoy soğaoal professor Vahid Qəhrəmanove. Şotuin kъa yəştə bakatian əşləne-

burxъe. Xъoçciye usen sa hema rayonane əşbe. 1935-ci usena Bəkün Universitetiə məlimluğane burxъe. Ömürə bel duğamun triya dəse tade.

Vahid Qəhrəmanov respublikinə çalxeçi alimxo soyone bake.

Qəbəlin şəhəre bakala işkiola me rayonaxun çieri үnilə alim Vahid Qəhrəmanovi үnütünləndirilən tade.

Tadesun: Виъкъөылхо əyiten upanan:  
12, 18, 21, 28, 39, 61, 1935, 1940, 1978.

### Əyelkъa buz

Əyel dəsəne taysay,  
Buze loxole laysay.  
Saal turmux fırçəci,  
Jiomoy loxol fareci.




Oşa içü alabi  
 Tıe buza metøre pi:  
 – Hun he yamannu, ay buz!  
 Amdar sakalnu, ay buz!  
 Male mandiyo vaynaq  
 Jloğulin gam ġimxoynaq  
 Usun xena čiurunġo  
 Oxъa kərbaki tanġo.

Tadesun: izi boş "jr" saal "ш" tiarur bakal  
 ēyitdux bəxşəybi tampanan.



Mecürəz oqasa çъoya, kulmuġo, ozana, ūtixx, uluxxo, şotioġoy tiumurxoal oqizqsa. Usun-usun oqidaluzne. Sapiunnutı ciemta cipsun çetine. Vənal har ġi kulmuġo, çъoya, ozana, ūtixx, uluxxo oqidalanan. Usun-usun oqidalpanan.

Eyex efanan: bul, pop, ūtixx, ozan, kъokъ, baçan, kiodox, net, kъaş, çъo, pul, tapan



Tadesun: Şikilə bəxşənan, hikə ananqsa up-anan.



Axsibay

Jloğul baysuna male mande. Jloğul bağala ġi yaynaq kala axsibay bakale. Qojurxo şiampi

təmizbaltıun. Ukunxo boxaltıun. Əyluğoynaq xökyla gonbaltıun. Yanal qorçımogşı həvvkəssa tağalyan. Qorçımogşın qəyçürx okiye bikı qojurxo taraqalyan. Har qojin bəşsi me əyitmuğó uqalyan:

Qorçımogçılı, qorçımogçılı  
Sa eça, rıəv eça, xökyla eça!

Nanoğonal yax gonbaki xökyla tadaltıun.

Coğab tadanın:

1. Jloğulin xaşur manua?
2. Jloğul bakatıan hiketiunbsa?
3. Qorçımogçına şina həvvkəssa?
4. Əyluğun manin əyitmuğó uqaltıun?
5. Nanoğon şotioğó hikə tadaltıun?



Eyex mandi amdar

Xəlil Əlimirzəyev Qəbələ rayonu  
Mirzəbəyli ayizene nanaxun bake. Tle ayizin


işqola qalpi çarkitluxun oşa rıəv usen qolxozane əşbe. Oşa Bəkünə taçi instiütüne bacə. Tliyanı çarkitluxun oşa xib usen davinane bake.

1946-ci usenaxun izi ömürin oşiel țiri Bəkün Universitetiune əşbe. Eğala nəsilxon şotio eyexun çievqala tetiun.

Bavağoy əyit: Amdar piuri tanego, şahatı mi manedo.

Djoğab tadanın:

1. X. Əlimirzəyev mayaa nanaxun bake?
2. Şotuin manin işqolxoa qalpe?



Şikilə bəyğanan, hikənan aqsa?


Dadal

Elmapa, hurmi dadal!  
Va ene kəçi tez tadal.  
Hekkəkəyara elqayivax,

Elpi za qalqayivax,  
 Seyvanexun tez ciğal,  
 Vi peysore tez eğal.  
 Hikən bəyəgsun çurpiyo?  
 Nəyni kəçərə piqatian,  
 Bez kəşinən triuqtuiyo!




**Çampanan:** Dadal, şiumaq, qofoşı, piirik,  
 kəçi, kъurt, mes, хъокъя.



### Çiçik bostıun

Ğe beşi işqola pişiktiun botiyo. Ene pişik  
 teyan çieqal. Çiçikə botiatian zu sal tez

kÿibeyyo. Aynurenkъa Alvinen öþneþtiunpiyo. Za-  
 rina şina ava mayaa çiapibakiyo. Sona qoyane  
 tiitieriyo. Şotuoğoy piçikə əyçə botialtiun.




**Eyex efanan:** Diristioğon!  
 Şahatı yakъ!



### Keçi

Ay ala-bula keçi,  
 Miňkъоyoх kala keçi!

Sapsa аъхійл mataki,  
Buruxmuğó malaki!  
Vi беъши sa ule çieğö,  
İz kiyexçün ten çarqo.  
Çoban hari pıapiamun,  
Miъкъөтне mando vaxun.



Tadesun: Qojin heyvanchoy циуурхо upanan.



Erekъ kirbsun

Payız hari pıapiene. Erekъ kirbsunin çiatie.  
Beşi sa erekъluğebu. Erekъluğa topoox kelene.

Erekъ kirbseynaq topoğó jiňkpsune lazımñ  
baksas.

Nəyni kala viçi Manasen erekъluğin topoğó  
jiňkiesi. Şahati erekъ bari. Nanan, xunçen, saal  
zu bari erekъ kiryanbi.

Bavanal kireci erekъ axapi qoyane taşeri.  
Biyəsçyo erekъ kirbi çaryanki.

Eyex efanan. Erekъ, uňkъ, şavalutı, ǵoǵ,  
kenek, ar, eňsi, zokъal, puşa, dampıl, bayi.

Bavaǵoy əyit: Erekъ bosı pıeýmreyla cu-  
nune çiapıbesa.



Qoasari Voroşil

Qoasari Voroşil 1932-ci usena Qəbələ rayon-  
in Niýjle ayizene nanaxun bake. Bipı usenin

bakatian bava aç्यеспиене. Sa viçi sa xunçi nanay umudatiun mande.

Nıjje ayizin bıňgıtın işkiola, Bəkün şəhəre ɻıversitetie çarke. Oşa boxoy usenxo muzur - xoy loxol əşbi kele əsərxone ɿampe. Şotiyay sa kirk 1974-ci usenane çiere. Piuranna oşatıun tərbe.

Q Voroşil kele müşamuz amdare bake. Ə - xıyl-uşşa hema amdara kule piapiespie. Şotiyanaqlı çalxalxoy eyexun tene çieysa.

Çampanan, Azırbecanın muzastıa nubakala tiarurxoyn okъaxun kiçí zapahan:

Xıyırхыылы, биъкъөты, тиъхъөты, zavoti, piatipial, dȫrpqal, lə̄lkъ, kurəfinkə.

### Ağala

Ağala, ay ağala!  
Gin bə̄ğəbəyi eğala?  
Ten ava me biyəşçö  
Sa gazaxbu tağala?

Kalnan leveti laxale,  
Çhorobi xupı boxale.  
Samal çiøyı tağayiz,  
Pulmux yakъa bakale.





Tülki qoçoçın qoya.

Tülki vançı qoçoçın qoya. Qoçoçxo alloy galatıuniy. Tülkinen hərəkətebsay şotioğó bıkъaney. Me əşlə anekî xəyyen. Havalane baki tülkin loxol. Şonoal kÿyeçhxun busa tapanen tii-tieri tanec̄i.

Coğab tadanan:

1. Tülki mayaa baçı?
2. Qoçoçxo mayatiuniy?
3. Xəyyen hikəebi?
4. Tülki horabaki?



*Yüşka Aram oğlu Aydinov,  
Jora Avetisicar Keçaari*

ƏLİFBA

(Udi dilində)

Azərbaycan Dövlət Tədris-Pedaqoji  
Ədəbiyyat nəşriyyatı "Məarif"

Bakı – 1996

Redaktoru *A. C. Əlokborov*  
Rəssamları *A. S. Hüseynov, R. A. Şatikov*  
Bödii redaktoru *A. A. Əlokborov*  
Texniki redaktoru *F. H. Qəmberova*

Yığılmağa verilmiş 10.07.96. Çapa imzalanmış 7.08. 96. Kağız formatı 60x90 1/16. Ofset kağızı. Ədəbi qarnitür. Ofset çapı. Fiziki və şərti çap vəreqi 525. Şərti rəng-ottisk 5,44. Uçot nəşr. vəreqi 6,04. Tirağı 1000. Sifariş 129. Qiyməti müqavilə ilə.

Azərbaycan Respublikası Mətbuat və İnfomasiya Nazirliyinin "Maarif" nəşriyyatı, Bakı 370111, Ə. Tagızadə küçəsi, № 4.

Azərbaycan Respublikası Mətbuat və İnfomasiya Nazirliyinin "Şorq-Qorb" mətbəəsi.  
Bakı A. Əlesgər küç. 17.